

**No. 53123\***

---

**Lithuania  
and  
Azerbaijan**

**Agreement between the Government of the Republic of Lithuania and the Government of the Republic of Azerbaijan on the promotion and protection of investments. Baku, 8 June 2006**

**Entry into force:** *1 July 2007 by notification, in accordance with article 14*

**Authentic texts:** *Azerbaijani, English and Lithuanian*

**Registration with the Secretariat of the United Nations:** *Lithuania, 23 December 2015*

*\*No UNTS volume number has yet been determined for this record. The Text(s) reproduced below, if attached, are the authentic texts of the agreement /action attachment as submitted for registration and publication to the Secretariat. For ease of reference they were sequentially paginated. Translations, if attached, are not final and are provided for information only.*

---

**Lituanie  
et  
Azerbaïdjan**

**Accord entre le Gouvernement de la République de Lituanie et le Gouvernement de la République d'Azerbaïdjan relatif à la promotion et à la protection des investissements. Bakou, 8 juin 2006**

**Entrée en vigueur :** *1<sup>er</sup> juillet 2007 par notification, conformément à l'article 14*

**Textes authentiques :** *azerbaïdjanais, anglais et lituanien*

**Enregistrement auprès du Secrétariat des Nations Unies :** *Lituanie, 23 décembre 2015*

*\*Le numéro de volume RTNU n'a pas encore été établi pour ce dossier. Les textes reproduits ci-dessous, s'ils sont disponibles, sont les textes authentiques de l'accord/pièce jointe d'action tel que soumises pour l'enregistrement et publication au Secrétariat. Pour référence, ils ont été présentés sous forme de la pagination consécutive. Les traductions, s'ils sont inclus, ne sont pas en forme finale et sont fournies uniquement à titre d'information.*

[ AZERBAIJANI TEXT – TEXTE AZERBAÏDJANAIS ]

**LITVA RESPUBLİKASI HÖKUMƏTİ**

**VƏ**

**AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ**

**ARASINDA**

**SƏRMAYƏLƏRİN TƏŞVİQİ VƏ QORUNMASI HAQQINDA SAZİŞ**

Bundan sonra «Razılığa gələn Tərəflər» adlandırılın, Litva Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti,

- qarşılıqlı əlverişli şəraitdə onlar arasında iqtisadi əməkdaşlığı inkişaf etdirməyi arzu edərək,

- bir Razılığa gələn Tərəfin sərmayəçilərinin digər Razılığa gələn Tərəfin ərazisindəki sərmayələri üçün əlverişli şərait yaratmaq niyyətində olaraq,

- sərmayələrin təşviqi və qorunmasının özəl biznes təşəbbüsünün yaranmasına təkan verəcəyini və hər iki ölkənin çıxklənməsinin inkişafını etiraf edərək,

*aşağıdakilar barədə razılığa gəldilər:*

**Maddə 1**  
**Təriflər**

Bu Sazişin məqsədi üçün:

1. «Sərmayə» termini bir Razılığa gələn Tərəfin sərmayəçisinin digər Razılığa gələn Tərəfin ərazisində digər Razılığa gələn Tərəfin qanunlarına və qaydalarına müvafiq olaraq sərmayəçi tərəfindən sərmaya qoyulduğunu nəzərdə tutaraq, xüsusi halda aşağıdakılardaxil olmaqla, lakin istisna olmamaqla, əmlakin hər növü deməkdir:

- a) daşınar və daşınmaz əmlak habelə, ipotekalar, girov hüquqları və girovlər, və oxşar hüquqlar kimi digər hər hansı əlaqəli hüquqlar;
- b) paylar, səhmlər, və ya şirkətdə iştirakın digər formaları;
- c) pul tələbi və ya iqtisadi dəyərə malik olan icra etmək hüquqları;
- d) əqli mülkiyyət hüquqları, xüsusiət müəlliflik hüquqları, sənaye mülkiyyəti hüquqları (belə ki, patentlər, sənaye dizaynı və modellər, ticarət nişanları, ticarət adları) və nou-hau;
- e) işgüzar nüfuz;
- f) təbii ehtiyatların keşfiyyatı, çıxarılması və istismarı üzrə konsessiyalar da daxil olmaqla, iqtisadi fəaliyyəti həyata keçirmək üçün qanun və ya kontrakt əsasında verilən hər hansı hüquqlar.

Əmlakin sərmayə formasında edilən hər hansı bir dəyişiklik onun sərmayə kimi xarakterinə təsir etmir, belə dəyişikliyin qəbul edən Razılığa gələn Tərəfin qanun və qaydalarına uyğun olaraq həyata keçirilməsini nəzərdə tutur.

2. «Sərmayəçi» termini hər bir Razılığa gələn Tərəfə münasibətdə:

a) Razılığa gələn tərəfin qanun və qaydalarına uyğun olaraq onun vətəndaşlığı olan fiziki şəxslər və həmin Razılığa gələn Tərəfin ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər;

b) Həmin Razılığa gələn Tərəfin qanun və qaydalarına uyğun olaraq yaradılmış hər hansı müəssisə.

3. «Gəlir» termini sərmayələrdən əldə edilən bütün məbləğlər və xüsusi halda, lakin istisna olmamaqla, mənfəət, kapital artımı, faizlər, dividendlər, roylətilər, və gəlirlər deməkdir.

4. «Ərazi» termini hər bir Razılığa gələn Tərəfə münasibətdə onun Dövlətinin suverenliyi altında olan ərazini və Razılığa gələn Tərəfin Dövlətinin beynəlxalq hüquqa uyğun olaraq suveren hüquqlarını və yurisdiksiyasını həyata keçirdiyi digər əraziləri nəzərdə tutur.

5. «Qanun və qaydalar» termini hər bir Razılığa gələn Tərəfə münasibətdə həmin Razılığa gələn Tərəfin ərazisində qüvvədə olan qanun və qaydaları nəzərdə tutur.

**Maddə 2**  
**Sərmayələrin Təşviqi**

Hər bir Razılığa gələn Tərəf öz ərazisində digər Razılığa gələn Tərəfin sərmayəçilərinin sərmaya qoyuluşunu genişləndirəcək və öz qanun və qaydalarına uyğun olaraq belə sərmayələri qəbul edəcək.

**Maddə 3**  
**Sərmayələrin Qorunması və Rejimi**

1. Hər bir Razılığa gələn Tərəf hər zaman digər Razılığa gələn Tərəfin sərmayəçilərinin sərmayələrinin tam təhlükəsizliyi və qorunması üçün onlara ədalətli və bərabər rejim tətbiq edəcəkdir.

2. Razılığa gələn Tərəflərdən heç biri digər Razılığa gələn Tərəfin sərmayəçilərinin sərmayələrinin idarə edilməsinə, saxlanmasına, istifadəsinə, onlardan faydalanaşmasına, əldə edilməsinə və ya satışına əsassız və ya aynı-seçkilik yolu ilə qarışmayacaqdır.

3. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin sərmayəçilərinin sərmayələrinə öz sərmayəçilərinin və ya üçüncü dövlətin sərmayəçilərinin sərmayələrinə yaratdığı rejimdən az əlverişli olmayan rejim tətbiq edəcəkdir.

4. Bu Sazişin müddəələri bir Razılığa gələn Tərəfin digər Razılığa gələn Tərəfin sərmayəçilərinə hər hansı üçüncü dövlətin sərmayəçilərinə tətbiq edilən hər hansı rejimdən irəli gələn fayda, imtiyaz və ya güzəştin aid edilməsi öhdəliyi kimi izah olunmaya caqdır:

a) Razılığa gələn Tərəfin üzv olduğu və ya üzv ola biləcəyi mövcud və ya hər hansı gələcəkdə mövcud olacaq, gömrük ittifaqı, ümumi bazar, sərbəst ticarət zonası, regional iqtisadi əməkdaşlığın digər formaları və ya oxşar beynəlxalq müqaviləyə qoşulma;

b) İkiqat vergiqoymaının aradan qaldırılmasına dair hər hansı mövcud və ya gələcəkdə mövcud olacaq razılaşma və ya vergilərə aid hər hansı digər razılaşma.

**Maddə 4**  
**Ekspropriasiya**

1. Razılığa gələn Tərəflərdən heç biri digər Razılığa gələn Tərəfin sərmayəçilərinin sərmayələrini ekspropriasiya edilməyə, milliləşdirilməyə (bundan sonra «ekspropriasiya» adlanır) və ya bərabər təsirə malik olan hər hansı digər tədbirlərə məruz qoymayacaqdır, belə ki:

- a) belə ekspropriasiya ictimai mənafənin tələb etdiyi və qanunun tələblərinə uyğun olaraq;
- b) belə ekspropriasiya aynı-seçkiliyə yol vermədən həyata keçirilir;
- c) dərhal, adekvat və səmərsəli kompensasiya ödənilidikdə.

2. Bu maddənin 1-ci bəndinin (c) altbəndində qeyd edilən kompensasiya ekspropriasiya baş verdiyi vaxtdan bilavasitə əvvəl mövcud olan və ya gözlənilən ekspropriasiyanın ictimaiyyətə bəlli olduğundən əvvəl bunlardan hansı daha tez verərsə mövcud olan bazar dəyərinə bərabər olacaqdır və əsassız gecikdirmə olmadan ödəniləcəkdir. Kompensasiya ekspropriasiya tarixindən tam ödənilmə tarixinə qədər olan faizi özüne daxil edəcəkdir və LIBOR əsasında hesablanacaqdır.

3. Əmlakı ekspropriasiya edilmiş sərmayəçinin bu Sazişin 8-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqlara xələl gətirmədən, bu Maddənin prinsiplərinə ekspropriasiya edən Razılıq gələn Tərəfin qanun və qaydalarına uyğun olaraq bu cür ekspropriasiya və ya hər hansı müvafiq kompensasiya razılaşmalarını müəyyən etmək üçün ekspropriasiya edən Razılıq gələn Tərəfin məhkəmə və digər səlahiyyətli və müstəqil orqanları tərəfindən yenidən dərhal baxmaq hüquq olacaqdır.

#### **Maddə 5 Zərərə görə kompensasiya**

1. Bir Razılığa gələn Tərəfin sərmayəçilərinin sərmayələri, digər Razılıqa gələn Tərəfin ərazisində baş verən müharibə və ya başqa silahlı münaqişə, fəvqəladə vəziyyət, qiyam və ya hər hansı oxşar hallar nəticəsində ziyan çəkirsə, sonuncu Razılıqa gələn Tərəfin öz sərmayəçilərinə və ya hər hansı üçüncü dövlətin sərmayəçilərinə yaratdığı rejimdən, sərmayəçi üçün hansı daha əlverişlidirsə, az əlverişli olmayan tətbiq ediləcəkdir.

2. Bu Maddənin 1-ci bəndinə xələl gatırmadən, bir Razılıqa gələn Tərəfin sərmayəçisi digər Razılıqa gələn Tərəfin ərazisində aşağıdakılardan nəticəsində ziyan çəkirsə:

- a) sonuncu Razılıqa gələn Tərəfin silahlı qüvvələri və ya hakimiyət orqanları tərəfindən onun sərmayəsinin və ya onun bir hissəsinin müsadirəsi, və ya
- b) sonuncu Razılıqa gələn Tərəfin silahlı qüvvələri və ya hakimiyət orqanları tərəfindən onun sərmayəsinin və ya bir hissəsinin, vəziyyətin zəruriliyi tələb olunmadan məhv edilməsi,

dərhal, adekvat və səmərəli restitusiya və ya kompensasiya tətbiq ediləcəkdir.

#### **Maddə 6 Köçürmələr**

1. Hər bir Razılığa gələn Tərəf digər Razılıqa gələn Tərəfin sərmayəçilərinə, sərmayəsi ilə bağlı ödəmələrin öz ərazisində və ərazisindən sərbəst köçürülməsini təmin edəcək, xüsus halda:

- a) sərmayənin qorunması və ya genişləndirilməsi üçün ilkin kapital və əlavə məbləğlər;
- b) gəlirlər;